

*Nəriman Həsənzadə*

### Əbədiyyət nəğməsi

Mən indi bildim ki, bir hünər ölmür,  
O şahlıq quşunu mən alqışladım.  
Hünəri göstərən o əsgər ölmür,  
Sənin yaşıındı, mənim yaşıdım.

O sürdü tankını Cıdır düzünə,  
Qarabağ düzünün tən ortasıydı.  
Qartal şığıyırdı şikar üstünə,  
Bu uçuş - sonuncu bir qıyyasıydı!

Zirvədən-zirvəyə o bir can atdı,  
duyduqca düşmənin min hiyləsini.  
Tolerant ölkənin adından atdı,  
İşgalçı ölkəyə - son gülləsini.

Vətəndə - Vətənsiz Şuşa qalası!  
O, gözü yoldaydı, bu, özü yolda.  
Deyin, qara geysin düşmən anası,  
Ya meyiti qalıb, ya izi yolda.

Sənə, Azərbaycan, o ana dedi,  
Səngərdə yazılıdı varaq sinəsi.  
Tufandan çıxanda, tufana getdi,  
Özü - şəhid oldu, Vətən - töhfəsi!

Gedib Xiyabanda gül-çiçək əkdik,  
Gözü aydın olsun doğan ananın.  
Adını fərəhlə, qürurla çəkdik,  
Bizim adımıza şöhrət olanın.

Qalxın, şəhidlərin xatirəsinə,  
Gəlsin səcdəsinə dumanlı dağlar.  
Baxın - Azərbaycan xəritəsinə, -  
Vətən yadigardı, millət yadigar.